

**Rza XƏLİLOV**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

*AMEA Folklor İnstitutunun Klassik folklor şöbəsinin müdürü*

*e-mail: rza.xalilov@gmail.com*

<https://doi.org/10.59849/2309-7922.2024.1.3>

## **SMOMPK TOPLUSUNDA QARABAĞ FOLKLORU**

### **Xülasə**

1881-ci ildən başlayaraq 1929-cu ilədək Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən təsis edilən rus dilində “Сборник материалов для описания местностей и племен Кавказа” toplusunun – SMOMPK-un (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT) Çar Rusiyasının tabeliyində olan Qafqazda, Zaqqafqaziyada yaşayan xalqların, millətlərin, böyük və kiçikliyindən asılı olmayaraq etnik qrupların, çoxsaylı və ya azsaylı olmasından asılı olmaya-raq bütün bölgə sakinlərinin folklor və etnoqrafiyası, tarixi və dili, dini görüşləri, gündəlik məişətləri ilə bağlı müxtəlif araşdırımlar, məlumatlar və o cümlədən folklor mətnlərini rus dilinə tərcümədə, həmçinin orijinalın dilində çap etməyə başladı. Yeri gəlmışkən, SMOMPK-da Azərbaycan folklor, etnoqrafiya və s. materialları geniş şəkildə təmsil edilmişdir. Məqalədə SMOMPK məcmuəsindəki Qarabağa dair folklor materialları tədqiq edimişdir.

*Açar sözlər: SMOMPK, Qarabağ, Şuşa, folklor, toplayıcı, söyləyici*

**Rza Khalilov**

## **KARABAKH FOLKLORE IN SMOMPK COLLECTION**

### **Summary**

From 1881 to 1929 the collection “Collection of materials on the description of the territories and peoples of the Caucasus” in Russian was published with various studies, information on folklore and ethnography, history and language, religious views, everyday life of all the inhabitants of the region, regardless of their large and small size, ethnic groups living in the Caucasus, Transcaucasia under tsarist Russia, including folklore texts translated into Russian, as well as in the language of the original. By the way, Azerbaijani folklore, ethnography and other materials have been widely represented in the collection of SMOMPK. In the article the folklore materials about Karabakh in SMOMPK collection are studied.

*Key words: SMOMPK, Karabakh, Shusha, folklore, collector, narrator*

**Рза ХАЛИЛОВ**

**КАРАБАХСКИЙ ФОЛЬКЛОР В СМОМПК**

**Резюме**

С 1881 по 1929 год издавался «Сборник материалов для описания местностей и племен Кавказа» – СМОМПК на русском языке, основанный Управлением Кавказского Учебного Округа в городе Тифлис. Царская Россия, собирая материалы по фольклору и этнографии, истории и языку, религиозным поверьям, повседневной жизни народов, наций, этносов и племен проживающих на Кавказе, в том числе фольклорные и этнографические материалы, начала публиковать эти тексты в переводе на русский язык, а также на языке оригинала. В этом сборнике также широко представлены материалы азербайджанского фольклора и этнографии. В статье исследуются фольклорные материалы о Карабахе, напечатанные в СМОМПК.

**Ключевые слова:** СМОМПК, Карабах, Шуша, фольклор, собиратель, сказитель.

XIX əsrin birinci yarısında, yəni 1804-1813-cü və 1826-1828-ci illərdə baş vermiş rus-İran müharibələrinin nəticəsi olaraq Azərbaycan iki yerə parçalanmış oldu. Şimalı Azərbaycan Rusiya imperiyasının tərkibinə qatılırkən Güney Azərbaycan Qacar İranının tərkibində qaldı.

Bununla yanaşı, bu hadisələr nəticəsində Qafqaz çar Rusyasının ərazilərinə qatıldıqdan sonra bölgənin inzibati və mədəniyyət mərkəzinə çevrilmiş Tiflisdə yerləşən və fəaliyyət göstərən çar general gubernatorluğu istila, zəbt edilmiş torpaqları və burada yaşayan müxtəlif xalqları yaxından tanımaq və beləliklə də onları daha uğurla idarə etmək məqsədi ilə humanitar, kulturoloji istiqamətlərdə müxtəlif tədbirlər həyata keçirməyə başladı.

Bu tədbirlərin gerçəkləşdirilməsində əsas məqsəd burada yaşayan yerli xalq və millətlərin tarixini, həyat tərzini, mentalitet və düşüncə tərzini, folklor və etnoqrafiyasını və s. öyrənməkdən ibarət idi.

Elə həmin məqsədə xidmət etmək üçün Tiflisdə rus dilində “Qafqaz etnoqrafiya komissiyasının aktları”, “Qafqaz dağlıları haqqında məlumatlar toplusu”, “Tiflis xəbərləri”, “Qafqaza dair materiallar toplusu” və s. qəzet və jurnal, kitablar çap edilirdi.

Lakin 1881-ci ildən başlayaraq Tiflisdə Qafqaz Tədris Dairəsi idarəsi tərəfində rus dilində “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” – SMOMPK-un (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT-in) çap edilməyə başlanması Qafqaz xalqları, o cümlədən Azərbaycan xalqı üçün xüsusilə əlamətdar bir hadisə idi.

## *Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər • 2024/1*

Çünki Azərbaycan folkloru örnəklərinin görünür taleyinə ilk dəfə rusdilli mətbuatda rus dilində işıq üzü görmək yazılıbmış. Belə ki, görkəmli maarif xadimi, müəllim, Azərbaycan mətbuatının banisi H. Zərdabının “Əkinçi” qəzetinin çapı üçün nə kimi əziyyətlər, məşəqqətlər çəkmiş olduğu məlumdur. Çar üsuli-idarəsi dönəmində Rusiya imperiyasında müsəlmanlara münasibət çox vaxt birmənalı deyildi. Müsəlmanların maariflənməsi, savadlanması təqdir edilmirdi. Bununla yanaşı göstərmək gərəkir ki, Azərbaycan folklor örnəyi ilk dəfə olaraq rus dilində 1825-ci ildə çap edilmişdir. Rus şərqsünsəsi O. Senkovski, “Taxta gözəl qız” adlı Azərbaycan nağılini rus dilinə tərcümə edərək, “Polyarnaya zvezda” jurnalında çap etdirmişdir.

SMOMPK tezliklə özünün diyarşunaslıq, kulturoloji materiallarının çoxsaxəliyinə, əhatə dairəsinin genişliyinə görə başqa nəşrlərdən seçiləməyə başladı. Toplunun müxtəlif, ayrı-ayrı buraxılışlarında bölgə xalqlarının folklorundan örnəklərin çapına burada geniş yer verməkdə idi.

Toplunun 1881-1929-cu illər arasında çap edilən 46 buraxılışdan 25-də Azərbaycan türk folkloru örnəkləri yer almışdır.

Azərbaycan folklor məkanının tərkib hissələrindən biri olan Qarabağın xalq ədəbiyyatı örnəkləri SMOMPK toplusunun 6-cı buraxılışında ilk dəfə olaraq 1888-ci ildə çap edilmişdir (2). Goran ikisinifli “Zemski məktəbi”nin nəzarətçi müəllimi Bağırov Həsənbəyin “Yelizavetpol quberniyası, Yelizavetpol qəzasının Goranboy, Əhmədli kənd sakinlərinin bəzi səciyyəvi xüsusiyyətləri” adlı yazısında “Yumoristik hekayələr” başlığı altında 5 müxtəlif həcmli lətifə yer almışdır. Belə güman etmək olur ki, bu lətifələr yazı müəllifinin özü tərəfindən toplanmış və tərcümə edildikdən sonra çap edilmək üçün Tiflisə, Toplunun ünvanına göndərilmişdir.

Daha sonralar Qarabağ folkloru örnəkləri Toplunun aşağıda göstərilən buraxılışlarında çap edilmişdir.

6-ci buraxılış, 1881-ci il.

- Bağırov Həsənbəy, Yelizavetpol quberniyası Yelizavetpol qəzasının Goranboy, Əhmədli kənd sakinlərinin bəzi səciyyəvi xüsusiyyətləri. (səh. 117-121).

Yumoristik hekayələr.

1. Ağılısız cütcü.

2. Uğurlu cavab.

3. Biri digərindən daha ağıllıdır.

4. Sonrakı ağılla güclüdürler.

5. İtki tapıntıdan daha sərfəlidir.

Bağırov Həsənbəy - Goran ikisinifli “Zemski məktəbi”nin nəzarətçi müəllimi.

9-cu buraxılış, 1890-ci il.

- Vəzirov Mir Haşim. Tatar əfsanələri haqqında bir neçə söz. Səh.203-212

1. Cinlər.

2. Divlər.

*Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər • 2024/1*

3. Şeytan.
4. Təbiət hadisələri.
5. Od və su.
6. Heyvanlar, həşəratlar və sürünenlər.
7. Quşlar.
8. Hal anası.
9. Ruhların uşaqlara münasibəti.
10. Toy.
11. Ölülər.

*Mir Haşim bəy Vəzirov - Böyük Vedi kənd məktəbinin müəllimi.*

13-cü buraxılış, 1892-ci il.

Tatar nağıllar və rəvayətləri.

- Varlı Əziz və onun qulu Mirzə haqqında.

*Cavanşir qəzasının Mamurlı kəndində Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Musa Quliyev yazıya aldı.*

- Böhtançı

*Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Əsəd Aslanov Şuşa şəhərində yazıya aldı.*

- Məlik Məmməd

*Gorus kənd məktəbinin müəllimi Mkrtic Sarksyants yazıya aldı.*

- Gülçü xanım

*Mkrtic Sarksyants yazdı.*

18-ci buraxılış 1894-cü il.

- Kalaşev A.

Vardanvar (Yelizavetpol quberniyası Çaykənd kəndi. )

- Kalaşev A. və İokimov A. Tatar mətnləri.

- Tapmacalar (Tappacalar)

*Cəbrayıł qəzası Mirzə Camallı kənd sakini Salman Şərifbəyovun dilindən yazıya alınmışdır.*

- Məsəllər.

*Cəbrayıł qəzasının Xatınbulaq kənd sakini İrza Mirzəyevin dilindən yazıya alınmışdır.*

- Kalaşev A. Tatar nəğmələri (Günəşə dəvət<sup>1</sup>)

- Gəlin gedək Xorizdının düzünə (nəğmə)

*Yelizavetpol qəzası Yuxarı Ayıblı kənd sakini İskəndər Şərifovun dilindən yazıya alınmışdır.*

21-ci buraxılış, 1896-ci il.

- Zaqafqaziya Müəllimlər Seminariyasının yetirmələri tərəfindən toplanmış nağıllar.

Pəhləvan Həsən

## *Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər • 2024/1*

*Əbdülkərim bəy Vəlibəyov tərəfindən Yelizavetpol quberniyası Şuşa qəzası Ağdam kəndində yazıya alındı.*

*26-ci buraxılış, 1899-cu il.*

*Zaqafqaziyada tatar xalq filologiyası.*

*1. Əfsanə və rəvayətlər.*

*- Pəhləvan (Müsəlman əfsanəsi)*

*Zaqafqaziya Müəllimlər Seminariyasının yetişdirməsi İsmayııl Əfəndiyev Şuşa qəzasının Ağdam kəndində yazıya aldı.*

*Ovçu Pirim (rəvayət)*

*Zaqafqaziya Müəllimlər Seminariyasının yetişdirməsi Musa Quliyev Şuşa qəzasının Ağdam kəndində yazıya aldı.*

*Rəhimlə Namazın nağılı*

*Yelizavetpol quberniyasının Cavanşir qəzasının Mamurlu kəndində Zaqafqaziya Müəllimlər Seminariyasının yetişdirməsi Musa Quliyev yazıya aldı.*

*Şərəf*

*Zaqafqaziya Müəllimlər Seminariyasının yetişdirməsi T. Qulubəyov tərəfindən Şuşada yazıya alındı.*

*Əlixan*

*Şuşa şəhərində Zeynal bəydən Zaqafqaziya Müəllimlər Seminariyasının yetişdirməsi Məmməd bəy Məlik Yeqanov yazıya aldı.*

*Şamil*

*Yelizavetpol quberniyasının Şuşa şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının yetişdirməsi Məmməd bəy Məlik Yeqanov yazıya aldı.*

*Yetim İbrahim və xəsis baqqal haqqında*

*Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Rüstəm Məlikaslanov tərəfindən Yelizavetpol quberniyası, Şuşa qəzasının Tuğ kəndində Çoban Fərzəli Əliş oğlundan yazıya alındı.*

*Şahzadə Qəzənfər*

*Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu Dadaş Məmmədov Yelizavetpol quberniyası Şuşa qəzasının Yüzbaşlı kəndində Ə. Əhmədovdan yazıya aldı.*

*Səlimxan*

*Zaqafqaziya Müəllimlər seminariyasının tələbəsi Cəmil bəy Axundov Şuşa şəhərində yazıya aldı.*

*41-ci buraxılış*

*Köçərlinski F.B.*

*- Sayacı nəgmələri*

*- Valehin nəgməsi*

*42-ci buraxılış, 1912-ci il*

*- Yelizavetpol quberniyasında yazılmış nağıllar. Tatar nağılları.*

*- Tacir və qızının nağılı*

## *Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər • 2024/1*

*Nağıl Yelizavetpol quberniyası, Cavanşir qəzasının Seydimli kənd sakini, kəndli İsmayıł Əsgər oğlu Hacı Əhmədovun dilindən yazıya alınmışdır.*

- Qaravəlli

*Nağıl Yelizavetpol quberniyasının Cavanşir qəzasının Seydimli kəndində qaraçıların dilindən yazıya alınmışdır.*

- Kəndli oğlu Qaffarın nağılı

*Nağıl Yelizavetpol quberniyasının Camlı kəndində kəndli Məmməd Vəli oğlumun dilindən yazıya alınmışdır.*

- Pəhləvan Hüseyin Kurd

*Nağıl Yelizavetpol quberniyası Cavanşir qəzasının Camlı kəndində kəndli Məmməd Vəli oğlunun dilindən yazıya alınmışdır.*

- Kəndli oğlu Qəffarın nağılı

*Yelizavetpol quberniyası Cavanşir qəzasının Camlı kəndində kəndli Məmməd Əli oğlunun dilindən yazıya alınmışdır.*

Bələliklə, Topluda çap edilmiş Azərbaycan türk folklor materialları, örnəkləri burada əsasən nağıllarla, lətifərlər, əfsanə və rəvayətlər, məsəllərlə, tapmacalarla, inanclarla və bu kimi janrlarla təmsil edilməkdədir.

Sözügedən folklor materialları Qarabağ xalq ədəbiyyatı məkanına daxil olan Yelizavetpol quberniyası Şuşa şəhəri, Cavanşir qəzası Mamurlu, Mirzə Camallı, Seydimli, Camlı, Yelizavetpol qəzası Goranboy, Əhmədli, Şuşa qəzası Ağdam, Cəbrayıł qəzası Xatunbulaq kəndlərində və s. yerlərdə toplanıb yazıya alınmışdır.

Göründüyü kimi, Qarabağ folklor materialları Toplunun 4 buraxılışında yer almaqdadır və bu 10 materialdan altısı Şuşada yazıya alınmışdır.

Burada diqqəti çekən cəhətlərdən biri də söyləyicilərin – informatorların adlarının da göstərilməsidir. Qarabağ folklor materiallarından 10-dan 6-nın Şuşada toplanılması və burada yazıya alınması faktı hələ o vaxt Azərbaycan türk folklorunun burada geniş dövriyyədə olmasının, yayılmasının göstəricilərindən biri olmaqla yanaşı, Qarabağın, Şuşanın Azərbaycan foklor məkanında xalq ədəbiyyatı, xalq yaradıcılığı mərkəzlərindən biri də olduğunu göstərməkdədir. Yeri gəlmışkən, Topluda yer almış erməni folklor materiallarının nə toplandığı yer, nə də kimdən yazıya alındığı, söyləyicilər və kimliyi adətən göstərilmir ki, bu da müəyyən ehtimallara yol açmaqdadır.

SMOMPK toplusu Qarabağ folklorunun bəzi ilk toplayıcı və söyləyicilərinin adlarını qoruyub günümüzə çatdırmışdır. Biz indi onları tanımaq imkanını əldə etmiş oluruq.

Qarabağ foklor materialları ilə ötəri tanışlıq belə onun ÜmumAzərbaycan türk xalq ədəbiyyatının tərkib hissəsi olduğunu təsdiqləyir. Bununla yanaşı, fərqli məzmun, mövzu, obrazlar sistemi olan nağıl və lətifələr, əfsanə və rəvayətlər də gör-məkdəyik ki, bu da foklorumuzun nə qədər zəngin olduğunu bir daha göstərməkdədir.

## *Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər • 2024/1*

Beləliklə, SMOMPK toplusu milli Azərbaycan ziyalılarının, müəllimlərinin və ümumiyyətlə azərbaycanlı vətənpərvər şəxslərin türkcəmizdə toplayıb rus dilinə tərcümə etdikləri folklor mətnlərini günümüzə çatdıraraq XIX yüzilin son rübü və XX yüzilin başlanğıclarında Azərbaycan folklor məkanında dövrün söyləyicilərinin repertuarında olan şifahi xalq ədəbiyyatı janrları və örnəkləri haqqında geniş təsəvvür yaratmaqdır, müəyyən qənaətlərə gəlməyə imkan verir. Eyni zamanda, Azərbaycan türk folklor fondunun süjet, mövzu, məzmun, obrazlar sistemi və s. kimi göstəriciləri baxımından nə qədər zəngin olduğunu, Qarabağ və xüsusilə Şuşanın folklor məkanımızdakı önəmli yerini də göstərməkdədir. Toplu həm də bizi folklorumuzun ilk söyləyiciləri ilə də tanış etməkdədir.

### **ƏDƏBİYYAT**

1. Əfəndiyev, Ə. Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu (QƏXTMT) M.F.Axundov adına kitabxananın mətbəəsi, Bakı. Qartal, 1998, s. 19.
2. СМОМПК, 6-ой выпуск, Тифлис, 1881, 2-ое отделение
3. СМОМПК, 9-ый выпуск, Тифлис, 1890, 2-ое отделение
4. СМОМПК, 13-ый выпуск, Тифлис, 1892, 2-ое отделение
5. СМОМПК, 18-ый выпуск, Тифлис, 1894, 2-ое отделение
6. СМОМПК, 21-ый выпуск, Тифлис, 1896, 2-ое отделение
7. СМОМПК, 26-ой выпуск, Тифлис, 1899, 2-ое отделение
8. СМОМПК, 41-ый выпуск, Тифлис, 1910, 2-ое отделение
9. СМОМПК, 42-ый выпуск, Тифлис, 1912, 2-ое отделение

*Redaksiyaya daxilolma tarixi: İlkin variant: 11.01.2024  
Son variant: 22.01.2024*